

GÜNDƏLİK

AZƏRBAYCANDA “SELFIE” PİLOT FƏALİYYƏTİ İLKİN NƏTİCƏLƏR

NƏTİCƏLƏRİN TƏQDİMATINA HƏSR OLUNMUŞ ONLAYN TƏDBİR

28 SENTYABR 2021-Cİ İL

QISA İCMAL

Azərbaycan Respublikasında Təhsilin İnkişafına dair Milli Strategiyada müəyyən edilmiş strateji prioritetlərdən biri də müasir ömürlük təhsil təmin edən təhsil infrastrukturunun formalaşdırılmasıdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi müasir və innovativ təhsil texnologiyalarının təhsilin bütün səviyyələrində tətbiqinin genişləndirilməsi üçün siyasət tədbirləri həyata keçirir. Azərbaycan Respublikası Təhsil Nazirliyi pilot SELFIE fəaliyyətinə maraq göstərmiş və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsini əlaqələndirici orqan kimi təyin etmişdir.

SELFIE Avropa Komissiyasının ibtidai, orta ümumtəhsil və peşə məktəblərində təlim-tədris prosesində rəqəmsal texnologiyalardan innovativ istifadəni və öyrənənlərin rəqəmsal bacarıqlarının artırılmasını dəstəkləməyi nəzərdə tutan təşəbbüsüdür. SELFIE rəqəmsal texnologiyaların tədris, öyrənmə və öyrənənlərin qiymətləndirilmə prosesinə hərtərəfli və effektiv inteqrasiyası istiqamətində özünütəhlil prosesində məktəblərə istiqamət verir. SELFIE sorğusu rəhbərlik, infrastruktur və avadanlıq, davamlı peşə inkişafı, təlim-tədris, qiymətləndirmə təcrübələri və tələbələrin rəqəmsal səriştəsi də daxil olmaqla bir sıra sahələri əhatə edir.

Azərbaycanda pilot SELFIE fəaliyyətinə məktəb tərəfindən özünüqiymətləndirmə və təlim-tədris və qiymətləndirmədə rəqəmsal texnologiyalardan istifadə sahəsində daha ətraflı strateji planlaşdırmanı təmin etmək məqsədilə 12 məktəbdə 2021-ci ilin may ayında start verilmişdir. SELFIE alətinin (i) məktəblərdə səmərəli istifadə edilməsi və (ii) milli təhsil

sistemində genişləndirilməsi və inteqrasiya olunmasına dair tövsiyələr hazırlamaq məqsədilə pilot fəaliyyətin nəticələri məktəb və sistem səviyyəsində təhlil edilmişdir.

Nəticələr qeyri-kağız formatında interaktiv hesabatda toplanmışdır. Sistem səviyyəsində SELFIE anonim, ümumiləşdirilmiş məlumatlar vasitəsilə Azərbaycanda məktəb sisteminin rəqəmsal hazırlığına dair ümumi icmal təklif edir.

Nəticələrin təqdimatına həsr olunmuş hazırkı onlayn tədbirin məqsədləri bunlardır:

- SELFIE layihəsinin Avropada gedişatı və Azərbaycanda pilot fəaliyyət kimi gedişatı barədə məlumat vermək
- Azərbaycanda pilot SELFIE fəaliyyətinin nəticələrini maraqlı tərəflərlə müzakirə etmək
- Azərbaycanla bağlı gələcək SELFIE planını müzakirə etmək

Tədbirdə layihəyə cəlb olunmuş milli maraqlı tərəflər, ilk növbədə Təhsil Nazirliyi və PTT üzrə milli agentliklər, pilot fəaliyyətdə iştirak edən məktəb rəhbərləri və pedaqoqlar iştirak edəcəklər; tələbələr də tədbirə dəvət ediləcəklər. Tədbir iştirakçıların müzakirələrdə fəal iştirakını və yekun hesabat variantına daxil edilmək üçün hesabatla töhfə verməsini təmin etmək məqsədilə geniş iştirak formatında təşkil olunacaqdır.

Milli təhsil və təlim sistemlərində SELFIE-nin daha geniş/sistemli şəkildə tətbiqi məqsədilə tədbirin və pilot SELFIE fəaliyyətinin sonrakı nəticələri barədə milli siyasətçilərə məlumat veriləcəkdir.

Tədbir ingilis/Azərbaycan dillərinə sinxron tərcümə olunacaqdır.



28 SENTYABR 2021-Cİ İL, 08:00 – 10:00 MƏRKƏZİ AVROPA VAXTI İLƏ / 10:00 – 12:00 BAKI VAXTI İLƏ

Turin vaxtı / Bakı vaxtı	Sessiya
07:45 09:45	İştirakçılar üçün “Zoom” vasitəsilə açılış Sədr: Ermina Martini , Layihə Mütəxəssisi, ETF
08:00 – 08:20 10:00 – 10:20	Salamlama və açılış <ul style="list-style-type: none">- Anar Mirzəzadə, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ümumi Təhsildə Məzmun, Tədris və Qiymətləndirmə Şöbəsi, Sektor Müdiri- Joana Varao, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Əməkdaşlıq Bölməsinin Proqram Meneceri- Manuela Prina, Bacarıqların Müəyyənləşdirilməsi və İnkişafı Bölməsinin rəhbəri, ETF
08:20 – 08:35 10:20 – 10:35	Avropada SELFIE <ul style="list-style-type: none">- Cesar Herrero, SELFIE WBL, Avropa Komissiyasının Birgə Araşdırma Mərkəzinin layihə meneceri, Elmi Əməkdaş- Alessandro Brolpito, Rəqəmsal Bacarıqlar və Təlim məsələləri üzrə Baş Mütəxəssis, ETF
08:35 – 09:00 10:35 – 11:00	SELFIE Azərbaycanda məktəblərlə bağlı rəqəmsal siyasətə dəstək verir <ul style="list-style-type: none">- Natəvan Bədəlova, SELFIE üzrə Milli Əlaqələndirici Azərbaycanda SELFIE təşəbbüsü üzrə Pilot fəaliyyət: ilkin nəticələr <ul style="list-style-type: none">- Amin Çerkəzov, SELFIE təşəbbüsünün Azərbaycan üzrə Milli Eksperti
09:00 – 09:35 11:00 – 11:35	Kiçik qruplarla müzakirələr: <ol style="list-style-type: none">1. Peşə məktəbləri arasında məktəb səviyyəsində SELFIE prosesinin və Fəaliyyət Planlarının müzakirəsi (AZ)2. Ümumtəhsil məktəbləri arasında məktəb səviyyəsində SELFIE prosesinin və Fəaliyyət Planlarının müzakirəsi (AZ)3. Beynəlxalq və milli maraqlı tərəflərlə sistem səviyyəsində müzakirələr (AZ/EN - plenar iclasda)
09:35 – 09:45 11:35 – 11:45	Kiçik qruplar və müzakirələrlə bağlı hesabat
09:45 – 10:00 11:45 – 12:00	Yekun: növbəti addımlar <ul style="list-style-type: none">- Yves Punie, Avropa Komissiyasının Birgə Araşdırma Mərkəzi (JRC), İnsan Kapitalı və Məşğulluq Şöbəsinin Müdir Müavini- Margareta Nikolovska, Peşə Təhsili və Təlimi Siyasətləri və Sistemləri üzrə Aparıcı Mütəxəssis, ETF-in Azərbaycan üzrə Əlaqələndiricisi- Natəvan Bədəlova, SELFIE üzrə Milli Əlaqələndirici, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi- Alessandro Brolpito, Rəqəmsal Bacarıqlar və Öyrənmə üzrə Aparıcı Mütəxəssis, ETF

